

# Mübariz Əhmədov



*mız ölüm-dirim savaşında şəhidlik zirvəsinə ucaldı, torpaqlarımızı qeyrətlə qorudu.*

**XX** əsrin  
90-ci il-  
lərin də

*tarix yenidən təkrar olundu.  
Nankor, faşist xislətlə erməni  
nələrin qara əlləri Azərbay-  
cana uzadıldı, onlar hər va-  
sitə ilə öz manfur siyasetlə-  
rini hayata keçirməyə çalış-  
dalar. Şəhər, qəsəbə və kənd-  
lərimizə güllə yağışı yağır-  
di. Vətənin dar günündə ne-  
çə-neçə mərd, casur oğulları-*

O torpaq ki, orada atasabalarımızın, əzizlərimizin qəribəsmiş ruhları haray çəkirdi. O torpaq ki, mənəvi xəzinəmiz erməni vandalları tərefindən tar-mar edilir, qaya larında Qarabağ şikəstesi qolaylanmırı da. Bir kərə yüksələn bayraqımızın bir da ha enməməsi üçün döyüş meydanında əbədiyyətə qo vuşanlardan biri də Mübariz Əhmədov oldu. Onun adı Azərbaycanın müharibə tarixi nə qızıl hərflərlə yazılıdır.

Mübariz Əlizade oğlu Əhmədov 1 yanvar 1963-cü ildə Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya göz açmışdır.

Təbiətin vurğunu idi, yaşıdları

ilə birlikdə nağməli çayların sahil lərini qarış-qarış gəzir, yaz, yay aylarında gül-çiçək toplayır, qiyamətli hədiyyə kimti anasına bağışlayırdı. Bağ-bağçada ağaç ve gül kollarına qulluq etməyi çox severdi.

Mübariz Əhmədov 1969-cu ildə kəndlərindeki beynəlmilə məktəbin birinci sinfinə getmiş, səkkizinci sinfi bitirdikdən sonra Rusiya Federasiyasının Sankt-Peterburq Kino Texnikumuna daxil olmuşdur. Buradakı iqlim şəraitine uyğunlaşa bilmədiyindən doğma kəndlərinə qayıtmış və təhsilini davam etdirmiştir. Mübariz 1980-ci ildə Slavyan Universitetinə daxil olur. O, üçüncü kursda oxuyarkən əsgəri xidmətə çağırılır. 1985-ci ildə or-

dudan tərxis olunur və ali məktəbdə təhsilini davam etdirir. O, 1988-ci ildən başlayaraq respublikamızda gedən ictimai-siyasi hadisələrə biganə qalmır, meydən hərəkatının feal iştirakçısı olur. 1989-cu ildə "Dənizdən-dənizə", "Böyük Ermənistən" xülyası ilə yaşayın erməni daşnakları Azərbaycan ərazilərində bir-birinin ardınca vəhşiliklər töretdi. Dinc əhaliyə olmazın divanı tutuldu. Zori Balayan, Silva Kaputikyan, Viktor Hambartsumyan kimi türk xalqlarına qarşı düşməncilik mövqeyində dayanan erməni "ziyalları" kütləvi informasiya vasitələrində televiziya verilişlərində uydurma yalanlar səsləndirir, hər yerdə xalqımıza qarşı xəyanət tonqalı yandırıdalar. Bele çətin, ermənilərin azığınlaşılığı vaxtlarda Azərbaycanın əgid oğulları ölüm-dirim savaşına qoşuldu. Yağı düşmənin müqavimətini qırmaq üçün könülü olaraq odlu səngərlərə üz tutanlardan biri də Mübariz Əhmədov oldu. O, özünü müdafiə batalyonuna yazıldı. Mübarizin hərbi hissənin böyük komandiri kimi ilk döyüşü Ağdamdan başla di.

Sabirabadın qartal oğlu Mübariz Əhmədov Dovşanlı, Xramort, Qazançı, Əsgəran, Pirca-

mal, Aranzəmin, Ağbulaq, Yenikənd, Naxçıvanik, Abdal-Gülbəli və digər ərazilərdə bir sıra döyüş tapşırıqlarının yerine yetirilməsində şəxsi iğidlik göstərdi. Dəfələrlə hərbi hissəyə erməni əsirləri getirdi, xeyli hərbi texnika ələ keçirildi.

1991-ci ildə Müdafiə Nazirliyi Mübarizə Türkiye Respublikasında hərbi təhsil almağı tövsiyə etdi. Lakin qəlbi Vətən, Azərbaycan eşqi ilə döyünen Mübariz döyüşlərdə iştirak etməyi daha üstün tutdu.

...24 sentyabr 1992-ci il. Hərbçilərimizə Ağdamın Abdal-Gülbəli kəndinin erməni vandallarından azad edilməsi tapşırığı verilmişdi. Düşmən gecə yaridan başlayaraq kəndi ağır silahlarından atəşə tuturdu. Döyüşlərimiz qələbə əzmi ilə eks-hücumaya keçdi. Qəflətən yaxınlıqda mərmi partladı. Mübariz ağır yaralandı. O, döyüş zonasından çıxarılsa da ölümün pəncəsində xilas olmadı. Son mənzili Sabirabad rayonunun Qaratəpə kəndində qəbiristanlıq oldu.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmani ilə Mübariz Əhmədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Qəhrəman döyüşü Mübariz Əhmədovun Sabirabad rayonunda büstü qoyulmuşdur.

**Q.TƏYYAROĞLU,**  
"Respublika".